

# Vyanada "Müstəmləkəçilikdən qurtuluş: assimiliyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri" adlı konfrans keçirilib



Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializm və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkilatin Vyana ofisində davam edib.

AZƏRTAC xəbər verir ki, aprelin 30-da BMT-nin Vyana ofisində "Müstəmləkəçilikdən qurtuluş: assimiliyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri" mövzusunda konfrans təşkil olunub.

Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfər, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizasırı ərazilərin - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, beynə mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilciliyi iştirak ediblər.

Konfrans çörçivəsində "Assimiliyasiya siyasetinin yerli icmala mənfi təsiri", "Dekolonizasiya prosesində hüquqi çörçivələr və beynəlxalq öhdəliklər çörçivəsində insan hüquqlarının inkişafı" və "Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər" mövzularında üç paneldə müzakirələr aparılıb.

## Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimiliyasiya siyaseti

"Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimiliyasiya siyaseti" adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dönyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzərində çıxışlar ediblər. Onlar assimiliyasiya siyasetinin yaratdığı böyük problemlərdən danışıblar. Bildirilib ki, Fransanın müstəmləkəçilik siyaseti əhalinin assimiliyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. "Fransa istəyir ki, biz - müstəmləkə xalqları "əsl fransız xalqı" olaq və bizi mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuzu bağlılığımızı, ata-baba ırsımız və s. inkar edək", - deyə assimiliyasiya siyasetinə məruz qalan və ona qötü etirazlarını bildirən xalqların nümayəndələri qeyd ediblər. Vurğulanıb ki, assimiliyasiya siyaseti Afrika, Moğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqlidir, çünkü onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını forqləndirərək insanları alçaldan siyaset yürüdü. Hətta müxtəlif fransız yazıçıları irqçılıkla bağlı fikirlər səsləndiriblər.

Qeyd edilib ki, assimiliyasiya müstəmləkəçiliyin bir növüdür. "Assimiliyasiyadan qurtulmaq müstəmləkəçilikdən, onun ideoloji doqmalarından, iqtisadi və sosial sistemindən, siyasi idarəci-

liyindən, mədəni təmsilciliyindən xilas olmaq deməkdir. Bu, cəmiyyətlərimizin yenidən qurulması ilə, üstün irqin, üstün sivilizasiyanın, seçilmiş xalqın mövcud olmadığını nümayiş etdirmək cəhdidir. Bu, həm sağ qalmaq, həm də birlikdə yaşamaq istəyirik, yenidən kəşf edilməli olan bir dünyada özümüzü yenidən düşünməkdən ibarətdir", - deyə **Martinika Assambleyasının deputati, Bakı Təşəbbüs Qrupunun üzvü Lük Fransis Karol** söyleyib. O deyib ki, assimiliyasiya anlayışı tekçə elmi əsasları olmayan, çox real siyasi, iqtisadi və strateji maraqlara xidmət edən ideoloji təsir vasitəsidir. "Şübəsiz ki, əsrlərboyu bu ideologiyadan əzab çəkmmiş xalqlar və ölkələr bəşər cəmiyyətinin dünyaya və gələcəyə sahib olmaqla bağlı baxışlarını köklü şəkildə dəyişməsi üçün məbarizənin önündə olmalıdır. Burada əsas məsələ insanları və dünyani dəyişmək, daim hörmətsizliyə məruz qalmaqdan xilas olmaq üçün konkret addım atmaqdır", - deyə F.Karol bildirib.

**Milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte** çıxışında ölkəsində irqçılık probleminin getdikcə artmasından, polisin əroblər və afrikahlara qarşı haqqızlıqlarından, onların polis tərəfindən əsəssiz olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqsunaslar tərəfindən sistemli irqçılık adlandırılmasını bildirib. Məsələnlərə qarşı olan qərəzdən danişan tədqiqatçı bildirib ki, bu, irqçi hərəkatlar çörçivəsində konara çıxıb və siyasi-media sahəsində adı hala əvvəlib. O, ölkəsində baş alıb gedən islamofobiyanın narahatlıq doğurduğunu vurğulayıb.

**Fransız jurnalist Jan-Michel Brən** də ölkəsinin müstəmləkəçilik siyasetindən söz açaraq müstəmləkəçilik illərində Əlcəzairdə tərədilmiş vəhşiliklərindən, assimiliyasiyanın əsl məqsədlərindən danışır. Bildirib ki, müstəmləkə xalqları assimiliyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılın.

**"Gwadloup Alyans Nasyonal"ın sözçüsü Natali Minaçi Qvadelupanın** hələ də miqrant ölkəsi kimi qaldığını bildirib. Qeyd edib ki, ölkəsində yerli əhalinin sayının azaldılması üçün torpaq və maliyyə vədləri ile avropalılar Qvadelupada yerləşdirilir. Qvadelupalıların hətta dini ibadətlərinin icrası, doğma dillərində danışmaları da qadağan edilib. N. Minaçi bildirib ki, Fransa müstəmləkəçiliyi subkultural kimi təsvir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır.

## Dekolonizasiya prosesində hüquqi çörçivələr və beynəlxalq öhdəliklər vasitəsilə insan hüquqlarının inkişafı

"Dekolonizasiya prosesinde hüquqi çörçivələr və beynəlxalq öhdəliklər vasitəsilə insan hüquqlarının inkişafı" mövzusunda ikinci paneldə Fransanın müstəmləkələrinin nümayəndələri və müxtəlif universitetlərin bu mövzu üzrə tədqiqatçıları çıxış edərək, hüquqi çörçivələr və beynəlxalq öhdəliklərə baxmayıraq, müstəmləkə altındakı olan ölkələrdə, xüsusilə də Fransanın assimiliyasiya siyaseti nəticəsində yaranan böyük prob-

lemlərdən danışır, insan hüquqlarının kobud şəkildə pozulmasına dair müzakirələr aparıblar.

AZƏRTAC xəbər verir ki, konfransın moderatoru, Avropa Parlamentinin sabiq üzvü, **Qvadelupa Azadlığı Uğrunda Xalq Birliyinin Baş katibi, Bakı Təşəbbüs Qrupunun Qvadelupadan olan üzvü Jan-Jakob Bisep** Fransanın müstəmləkəçilik və assimiliyasiya siyasetini bu gün də davam etdiriyini deyib. Qeyd edib ki, Fransa köhnə koloniyalarda məskunlaşdırıldığı qürbətçi vətəndaşlarına güvenir, öz vətəndaşlarına ali irqə məxsus olması düşüncəsini aşılayaraq, onları köhnə koloniyalarda məskunlaşdırmağa təşviq edir. Hətta koloniyalarda idarəetmə və təhsil sisteminde fransızların sayı yerli əhalidən çoxdur. Onlar Qvadelupada müəllimlərə və onların birliyinə irqçi yanaşırlar.

Jan-Jakob Bisep vurğulayıb ki, assimiliyasiya qvadelupalıların müqavimət qabiliyyətini məhdudlaşdırır. Assimiliyasiya siyaseti yerli əhalinin guya Fransız mövcud ola bilməməsi ideyası üzərində qurulub. Ancaq Fransanın bu siyaseti Qvadelupa xalqını yox etmək məqsədi güdsə də, buna nail ola biləməz. Çünkü Kanak, Martinik, Qviana və digər dənizasırı ərazilərin xalqları birlikdədir.

**Fransız Qvianası Assambleyasının vitse-prezidenti Samanta Fransuaz Siriak** bildirib ki, Fransanın müstəmləkəçilik siyaseti əhalinin assimiliyasiyasına və onların mədəniyyətinin inkar edilməsinə əsaslanır. Ölkəsinin hələ də fransız prefektləri tərəfindən idarə olunmasına etirazını ifadə edən S.Siriak assimiliyasiyanın dağdıcı nəticələrindən söz açaraq deyib: "Assimiliyasiya siyaseti fransız müstəmləkələrinin yerli əhalisinə də tətbiq edilərək, onları Fransa vətəndaşlarına çevirmək məqsədi daşıyır. Qvianada fransız müstəmləkəçiliyi yerli əhaliyə dağdıcı təsir göstərdi. Yerli əhalilər xristianlığı qəbul etməyə, öz mədəniyyətdən imtina etməyə və təcrid olunmuş rezervasiyalarda yaşamağa məcbur olurlar. Beləliklə, Amazonianın ilk xalqlarının yerli kimliyini silmək məqsədi daşıyan məcburi assimiliyasiya və özgəninkiləşdirmə sistemi olan "Hindistan evləri" meydana çıxdı. Bu dövr ailələri dağıdı və bir neçə nəslin sabitliyini pozdu".

**Martinik Xalq Komitələri Milli Şurasının üzvü, "Ase Plere Annou Lite"** hərəkatının üzvü Edmona Mondezir, Vallis və Furtuna adalarından olan siyasi, sosial-iqtisadi məsələlər üzrə ekspert Jimi Vakolyafa, Fransız Qvianası Sosial azadlıq və dekolonizasiya hərəkatının siyasi bürosunun təsisçisi və üzvü, eləcə də Bakı Təşəbbüs Qrupunun üzvü Moris Pəndard, ABŞ-dən olan idarəetmə üzrə beynəlxalq müşavir Karayl Korbin, Beynəlxalq Sülh Araşdırıcıları üzrə Cenevrə İnstiututunun katibi İshem Lehmici çıxışlarında assimiliyasiya siyasetinin ağır nəticələrindən, eləcə də müstəmləkəçiliyin yerli icmalar üzərində mənfi təsirindən söz açıb, bu prosesə məruz qalmış insanların hüquqlarının müdafiəsinə və həll yollarına dair fikir mübadiləsi aparıblar.

Çıxışlarda assimiliyasiya siyasetinin yerli əhalini öz mədəniyyətdən, adət-ənənələrindən, dilindən mərhum etmək, beləliklə, onları köklərin-

dən, tarixlərində uzaqlaşdırmaq məqsədi daşıdıgı vurğulanıb.

## Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər

Tədbirin "Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər" adlı üçüncü panelində ənənəvi zonalar və ekoloji təsirlər, iqlim dəyişikliklərinə qarşı mədəni davamlılıq, sosial-iqtisadi amillərin qarşılıqlı təsiri, siyasi müdaxilələr və davamlı həllər mövzuları üzrə müzakirələr aparılıb.

**Korsika Assambleyasının sabiq prezidenti, "Nazione" müstəqillik hərəkatının üzvü, Bakı Təşəbbüs Qrupunun üzvü Jan Gi Talamoni-nin** moderatorluğu ilə keçirilən tədbirdə müstəqil Martinika uğrunda ətraf mühit tərəfdarları və demokratlar hərəkatının sədr müavini, Bakı Təşəbbüs Qrupunun üzvü Kloret Düməl, Yeni Kaledoniya parlamentinin Qadın hüquqları və ailə komitəsinin sədr müavini Marelín Sakia, Korsikanın Poggio di Venaco şəhərinin meri, "Nazione" müstəqillik hərəkatının və Bakı Təşəbbüs Qrupunun üzvü Jan Mark Rodrige, Tavini Huiratira partiyasının siyasi məsələlər üzrə direktoru Richard Tuehivana və həmin partiyanın baş katibi Viktor Mamataiahutapu çıxış ediblər. Onlar mövzularla bağlı ətraflı məlumat veriblər. Sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə mövcud vəziyyət haqqında danışılıb.



Qeyd edək ki, tədbirdə dünən Fransanın torkibindəki subyektlərə qarşı tətbiq etdiyi assimiliyasiya konsepsiyası iki əsas xətt üzrə təhlil olunub, müstəmləkəçiliyin yerli icmalar üzərindəki mənfi təsirlərinə və bu prosesə məcbur qalan insanların hüquqlarının müdafiəsinə dair fikir mübadilələri aparılıb. Bu tədbirin Fransanın keçmiş və hazırkı koloniyalardan gəlməş iştirakçılar tərəfindən gənc nəsiller üçün yerli mədəniyyətin qorunub saxlanması və maariflənməyə yönəlmüş gələcək layihələrin işlənilməsi istiqamətində mühüm başlangıç olduğu vurğulanıb.

Konfrans çörçivəsində əlaqələrin inkişaf perspektivlərinin müəyyənlendirilməsi və əməkdaşlığınn genişləndirilməsi məqsədilə Fransız Polineziyasının "Tavini Huiratira" siyasi partiyası ilə Bakı Təşəbbüs Qrupu arasında memorandum imzalanıb.

Sonda Bakı Təşəbbüs Qrupunun təklifi ilə ATƏT-in media azadlığı nümayəndəliyinə, eləcə də onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna açıq məktub ünvanlanıb.

Qeyd edək ki, konfransda Bakı Təşəbbüs Qrupunun müstəmləkə altında olan ölkələrdə rastlaşılan problemlər, polis zorakılığı barədə videoçarx nümayişi olunub.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik və yeni müstəmləkəçilik istiqamətində əsaslı mövqə ortaya qoyaraq Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəsinə dəstəkləməyə davam edir.